



**HƏDƏF KURSLARI**  
SİZİ HƏDƏFƏ APARAN ƏN İNAMLI YOL

Ünvan: Bakı şəhəri Həsən Əliyev 80B

Adress: Baku city Hasan Aliyev 80B

Tel: (+994 77) 555 01 21

VÖEN: 1700869861

E-mail:hedefkurslari@hedef.edu.az /www.hedef.edu.az

VÖEN:1700869861

**2022-2023-cü tədris ili üçün Azərbaycan dili fənn proqramı**

**XI sinif və məzunlar**  
**(həftəlik 4 saat)**

Ay	Həftə	Mövzu
Sentyabr	1	Fonetika. Danışiq səsləri. Ahəng qanunu. Bəzi saıtlərin uzun tələffüz edilməsi. Əlifba. Sonu eynicinsli qoşa samitlə bitən söz köklərinin yazılışı. Sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü. Sonu <i>q</i> və <i>k</i> ilə bitən sözlərin yazılışı və tələffüzü. Heca. Vurğu. Sözüin sətırdən sətrə keçırilməsi. Fonetik təhlil.
	2	Leksika. Sözüin leksik və qrammatik mənəsi. Sözüin həqiqi və məcazi mənəsi. Təkmənəli və çoxmənəli sözlər. Omonimlər. Omonim və çoxmənəli sözlərin fərqi və oxşarlığı. Sinonimlər. Antonimlər. Ümumişlək və ümumişlək olmayan sözlər. Dialekt sözlər, terminlər (ixtisas sözlər), arxaizmlər, neologizmlər ümumişlək olmayan söz qrupları kimi. Sözlərin mənşəyi. Frazoloji birləşmələr, onların omonimliyi, sinonimliyi, antonimliyi. Lüğətlər. Leksik təhlil.
	3	Üslublar haqqında ümumi məlumat. Xülasə və tezis.
	4	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə).
Oktyabr	1	Söz yaradıcılığı. Söz yaradıcılığının əsas üsulları. Düzəltmə sözlər. Mürəkkəb sözlər, onların yazılışı. Bitişik və defislə yazılan sözlər. Bəzi mürəkkəb sözlərin ayrı yazılması. Sözüin tərkibi: kök və şəkicli. Eyniköklü sözlər. Sözüin başlanğıc forması. Şəkicilərin növləri: leksik və qrammatik, milli və alınma, 1. 2 və 4 cür yazılan şəkicilər.
	2	Morfologiya. Nitq hissələri. İsim. İsmın mənsubiyyətə görə dəyişməsi, tək və cəm isimlər, mürəkkəb adlar, ismın quruluşca növləri. İsmın hallanması, şəxs sonluqları qəbul etməsi, sifətləşməsi, cümlədə rolu. İsmın morfoloji təhlili.
	3	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	4	Sifət. Sifətin quruluşca növləri, dərəcələri, isimləşməsi, cümlədə rolu. Sifətin morfoloji təhlili. Say. Sayın quruluşca növləri, sayın mənə növləri, sayın isimləşməsi, sayın cümlədə rolu. Sayın morfoloji təhlili.
Noyabr	1	Əvəzlik. Əvəzliyin quruluşca növləri. Əvəzliyin mənə növləri. <i>O, bu</i> əvəzliklərindən sonra vergülün işlənməsi. Əvəzliyin morfoloji təhlili Zərf. Zərfin quruluşca növləri, mənə növləri. Zərfin sifət, say və s digər nitq hissələrindən fərqlənməsi. Zərfin cümlədə rolu. Zərfin isimləşməsi. Zərfin Morfoloji təhlili.
	2	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	3	Feil. Feilin leksik mənə növləri, quruluşca növləri, qrammatik mənə növləri. Təsirli və təsirsiz feillər. Təsdiq və inkar feillər, Təsriflənən və təsriflənməyən feillər. Feilin tərəflənən formaları-Feilin şəkilləri. <i>İdi, imiş, isə</i> hissəcikləri.
	4	Feilin təsriflənməyən formaları. Məsdər, feili sifət, feili bağlama. Feildə şəxs sonluqları. Feilin cümlədə rolu. Feilin morfoloji təhlili.
Dekabr	1	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə).
	2	Köməkçi nitq hissələri. Qoşma. Bağlayıcı. Ədat, Modal sözlər, Nida
	3	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf



**HƏDƏF KURSLARI**  
SİZİ HƏDƏFƏ APARAN ƏN İNAMLI YOL

Ünvan: Bakı şəhəri Həsən Əliyev 80B

Adress: Baku city Hasan Aliyev 80B

Tel: (+994 77) 555 01 21

VÖEN: 1700869861

E-mail:hedefkurslari@hedef.edu.az /www.hedef.edu.az

VÖEN:1700869861

		nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə).
	4	Söz birləşmələri: feili birləşmələr, ismi birləşmələr. Söz birləşmələrinin cümlədə rolu. Tərkiblər. Cümlə. Cümlənin söz və söz birləşmələrindən fərqi.
Yanvar	1	Tətil
	2	Sintaksis. Sintaktik əlaqələr: tabelsizlik, uzlaşma əlaqəsi. Cümlənin məqsəd və intonasiyaya görə növləri.
	3	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	4	Cümlə üzvləri. Cümlənin baş üzvləri: mübtəda xəbər. Xəbərin mübtəda ilə uzlaşması. Cümlənin ikinci dərəcəli üzvləri: təyin, tamamlıq, zərflik.
Fevral	1	Cümlənin həmcins üzvləri, həmcins üzvlərdə ümumiləşdirici sözlər, əlavə cümlələr. Həmcins üzvlərdə ixtisarlar. Xəbərin həmcins mübtədalarla uzlaşması. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə olmayan sözlər: xitab və ara sözlər. Xitab və ara sözlərdə durğu işarələri. Cümlə üzvlərinin təhlili.
	2	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə).
	3	Sadə cümlənin şəxsə görə növləri. Müəyyən şəxsi cümlələr, qeyri müəyyən şəxsi cümlələr, ümumi şəxsi cümlələr, şəxssiz cümlələr. Adlıq cümlə. Söz cümlə.
	4	Mürəkkəb cümlə. Həmcins üzvlü sadə cümlələrlə mürəkkəb cümlələrin fərqi. Tabelsiz mürəkkəb cümlə. Tabelsiz mürəkkəb cümlənin məna əlaqələri. Tabeli mürəkkəb cümlələr. Baş və budaq cümlə. Tabeli mürəkkəb cümlələrin tərəflərini bağlayan vasitələr.
Mart	1	Dil və yazı. Azərbaycan dilinin normaları. Vasitəli, vasitəsiz nitq. Durğu işarələri.
	2	Mətn üzərində iş (DİM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə).
	3	Tətil
	4	Təkrar. Fonetika, leksika, söz yaradıcılığı.
Aprel	1	Təkrar. İsim, sifət, say Əvəzlilik, feil, zərf.
	2	Təkrar. Köməkçi nitq hissələri. Morfoloji təhlil.
	3	Təkrar. Sintaksis. Söz birləşmələri, sintaktik əlaqələr.
	4	Təkrar. Cümlə. Mürəkkəb cümlə.
May	1	Təkrar. Dil və yazı. Azərbaycan dilinin normaları. Üslubiyyat. Xülasə və tezis.
	2	Təkrar.
	3	Təkrar.
	4	Təkrar.
İyun	1	Təkrar.
	2	Təkrar.
	3	Təkrar.
	4	Təkrar.